

# Vətən uğrunda döyüşmək qüruru

**2020**-ci il oktyabrın 8-i idi. İkinci Qarabağ müharıbü bəsi başlamışdı. Vətən mərd, igid övladlarını döyüslərə çağırırdı. Kapitan Nəcəf Şikarov da cəbhəyə yola düşəcəkdi. Artıq hazır idi. Qapının ağızına qoyduğu hərbçi çantası da onu gözləyirdi.

Kiçik qızı Zəhra isə boynuna sarılmışdı, onu buraxmaq istəmirdi. Atası da ona qiymazdı. Ancaq Vətən darda idisə, getməliydi. Əslində, Nəcəf bu çağrırişa bütün qəlbini, ruhu ilə çıxdan hazır idi. O, peşəkar hərbçi idi. On iki il cəbhə bölgələrində hərbi xidmətdə olmuşdu. Amma qızları - doqquz yaşı Zinyət də, yeddi yaşı Zəhra da bu gedisin fərqli olduğunu duyurdular.

Balaca Zəhra anlayırdı ki, atasının yanında hər şıtaqlığı keçsə də, onu bu yoldan saxlaya bilməz. Yenə atasına sığındı:

- Bu çanta ilə gedirsenə, qayitmayacaqsan... - dedi.

- Gələcəyəm, - atası güləgülə cavab verdi.

- Onda bu çanta ilə getmə, - Zəhra gedib polietilen torba getti. - Əşyalarını buna yığ.

Atası onun sözünü yerə salmadı...

Sonra Zəhra oturub şəkil çəkdi. Atası yola düşəndə ona verdi. Valideynlərinin, bacısının və özünün rəsmini çəkmüşdi. Zəhra:

- Mənim üçün darixanda baxarsam, - deyib rəsmi atasına verdi.

O gün daha bir evdən Vətənin müdafiəsinə igid döyüşü yollandı. Kapitan Nəcəf Şikarov arxada yoluna ümidi, intizarla göz dikmiş ata-anasını, həyat yoldaşını və hələ dünyanın ayrılıq üzündən xəbərsiz iki balaca övladını - Zinyətini və Zəhrasını qoyub getdi...

## Hərbçi olmaq arzusu

Nəcəf Şamaxıda mərdliyi, igidliyi, qorxmazlığı ilə tanınan nəsillərdən birinin övladı idi. Onun adını daşıdığı babası Nəcəf Büyük Vətən mübaribəsi başlayanda on iki yaşında imiş. Gənclik yaşlarında olan böyük qardaşları Heybətlə Şikar cəbhəyə yollanıblar. Onların Büyük Vətən mübaribəsində göstərdikləri şücaət dilləre düşüb. Heybet sağ-salamat geri dönüb, müəllimlik fəaliyyətini davam etdirib. Müəllimlərin I Ümumittifaq Qurultayının nümayəndəsi olub, "Qabaqcıl Maarif xadimi", "Qırmızı Əmək Bayrağı" ordeninə layiq görürlüb. Müxtəlif vəzifələrdə çalışıb. Şikar isə müharibədə həlak olub. Onun adını qardaşı Nəcəf öz oğluna verib. Ve tale elə gətirib ki, şəhid əmisinin adını daşıyan Şikar Nəcəfov da müharibədə iştirak edib. Həm də peşəkar hərbçi kimi döyüşüb. O, 1972-1974-cü illərdə Cəmşid Naxçıvanski adına Hərbi Məktəbdə (indiki - Cəmşid Naxçıvanski adına Hərbi Lisey) oxuyub. Sonra Bakı Ali Ümumqoşun komandirlər məktəbində təhsil alıb. Otuz ilə yaxın hərbçi kimi Vətənə xidmət edən Şikar Şikarov polkovnik-leutenant rütbəsinədək yüksəlib.

1990-ci illərdə Birinci Qarabağ müharibəsi başlayanda Şikarovlar nəslinin igid oğulları da ön cəbhədə düşmənə qarşı vuruşublar. Şikar Şikarov da o zaman cəbhədə qəhrəmancasına döyüşüb. O, 1992-ci ildə Ağdam istiqamətində gedən döyüşlərdə ağır yaralanıb...

Bələ igid herbçinin, qəhrəman qazinin oğlu idi kapitan Nəcəf Şikarov. Büyük bacısı və qardaşı kimi o da kiçik yaşlarından atasının cəbhə xatirələrini böyük maraqla, qururla dinləyib. Polkovnik-leutenant Şikar Şikarov övladlarını vətənpərvəlik ruhunda böyüdüb, millətin və torpağını sevməyi öyrədib.

Nəcəfdən qabaq böyük qardaşı Ehtiram hərb sənətini seçib. Təhsil alaraq atası kimi peşəkar hərbçi kimi yetişib. Növbə ailənin sonbeşiyinə - Nəcəfə çatıb...

1985-ci il yanvarın 24-də Azərbaycan tarixində, mədəniyyətində özünəməxsus yeri olan Şamaxı şəhərində dünyaya göz açan, el içində böyük hörmət sahibi olan nəslin layiqli övladı olan Nəcəfin də en böyük arzusu hərbçi kimi vətənə xidmət etmək idi. O, 1992-1999-cu illərdə Xətai rayonunda 24 nömrəli tam orta məktəbdə, 1999-2002-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2002-2006-ci illərdə isə Heydər Əliyev adına



Ali Hərbi Məktəbdə təhsil alıb. 2007-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" sayılı hərbi hissəsində xidmət edib. Nümunəvi xidmetinə görə "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı (2008), "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı (2013), III dərəcəli "Qüsursuz xidmətə görə" medalı (2016), "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı (2018) ilə təltif olunub.

## Döyüş yollarında...

Həmələ taboruna qərargah rəisi təyin olunan Nəcəf Şikarovun 2020-ci ilin 8 oktyabından döyüş yolu başlayıb. Həyat yoldaşı Xurşud xanım danışır ki, Nəcəf məharibəyə zəfər çalacağımıza inamlı, böyük ruh yüksəkliyi ilə, qururla yollanıb: "O, getdiyi gün qəlbime həyəcan, təlaş çökdü. Mən bilirdim, Nəcəf heç bir təhlükədən çəkinməz. Sonradan döyüş yoldaşlarının danışdıqları da təsdiq etdi ki, mən yanılmamışdım".

Xurşud xanım deyir ki, hərbçi həyat yoldaşı olmaq çətindir, amma mən onu hərbi geyimdə sevmişdim: "Azərbaycan Texniki Universitetinin tələbəsidim. Qohum olsaq da, o vaxtadək Nəcəfi çox az görmüşüm. Mən Şamaxıda, o, Bakıda böyümüşü axı. Sevdik bir-birimizi... Mən ikinci kursda oxuyanda nişanlaşdım. Universiteti bitirdim. Toyumuz oldu. Elə toyumuzu sabahı günү qulluq etdiyi hərbi hissəyə getdi, bir ay on gün sonra geldi. O, on iki il cəbhə bölgələrində xidmət etdi. Bu illər ərzində ailəmiz genişləndi. Qızlarımız dünyaya gəldi. Nəcəf ailəcanlı idi. Ancaq daha çox qulluq etdiyi hərbi hissədə, səngərlərdə olur, günlərə evə gələ bilmirdi. Heyif silənirəm ki, az olduq bir yerdə. Dostları onun xasiyyətindən danışırlar. Həsəd aparıram, cünki onlar Nəcəfin barəsində məndən çox bilirlər".

Cəbhədə olanda telefonla arabır zəng edir, çox qısa danışır, harada vuruşması, ümumiyyətlə, döyüşlərlə bağlı heç nə söylemirdi. Həyat yoldaşı deyir ki, əhvalı çox yaxşı idi: "Bizi arxayınlıasdırırdı ki, hər şey yaxşı olacaq. Mənə tapşırırdı ki, ağlama, bir də uşaqlara yaxşı bax, çalış yaxşı oxusunlar. Qızlarımıza isə deyirdi, ananızın sözünü baxın, dərslerinizi yaxşı oxuyun. Birçə noyabrın 1-də, Zəhranın ad günü bir neçə dəfə zəng etdi. Çoxlu suallar verirdi. Ad gününü necə keçirirsiniz? Kimlər gəlib? Hansı yeməkləri bişirmisiniz? Zəhra indi neyləyir?"...

Şəhadətindən bir neçə gün qabaq telefonda anası ilə danışır. Ona noyabrın 11-nə ad günü hədiyyəsi söz verib, "səni gör necə təbrik edəcəm, ana...", - deyib Nəcəf.

Nəcəf Şikarov kimi oğulların qəhrəmanlığı sayəsində Ermənistən silahlı qüvvələrinin məglubiyətə uğradıqları, otuz ilə yaxın işğaldə qalan Azərbaycan torpaqlarının bir-birinin ardınca azadlığa qovuşduğu günlər idi. Nəcəf ümidi imiş ki, noyabrın 11-də, anasına zəfər müjdəsinin ad günü hədiyyəsi edəcək. Ancaq qələbəni bütün Azərbaycan xalqına hədiyyə edən Nəcəf Şikarov kimi neçə-neçə igid o güñü görmədi.

## Ən uzun yol...

Nəcəf noyabrın 7-də həyat yoldaşına sonuncu mesajını yazıb.

- Yazdı ki, biz çıxırıq, özünə yaxşı baxın, mənə dua



edin. - Xurşud xanım danışır. - Bir də qardaşım Mətinə Zəhranı tapşırıdı. Dörd gün onunla elaqə saxlaya bilmədik. Atasının növbəti zənginə isə başqa biri cavab verdi. Dedi ki, Nəcəfin telefonu deyil, səhv düşmüsüz. Mən o dəqiqə fikirleşdim ki, nəsə olub. Həyəcan içindəydim, hamiya zəng edirdik. Bizi sakitləşdirirdilər. Sən demə, rayonda bizdən başqa hamı onun şəhadətini bilirmiş. Şəherin açılmasını gözləyirmışlar. Sabah saat 5-də bacısı geldi. Dedi ki, Nəcəf şəhid olub. Ona da Ehtiram xəbər verib. Nəcəf kimi qardaşı Ehtiram da, əmisi oğlanları Heybət, Elvin və Sənan Şikarovlar da ikinci Qarabağ məharibəsində torpaqlarımızın azad edilmesi uğrunda vuruşurdular. Ehtiram həmin günlərdə Kəlbəcər uğrunda gedən döyüşlərdə savaşırıdı. Nəcəfin şəhid olduğunu eşidən kimi icazə alıb, qardaşının tabutunu gətirməyə özü gedib. Onların ikisi də hərbçi idi. Uzun illər ayrı-ayrı yerlərdə hərbi xidmət etmişdilər. Ehtiram deyir ki, bu, qardaşılma mənim yeganə uzun yolum oldu...

Döyüş yoldaşları Nəcəf Şikarovun şücaetində fəxrlə danışırlar. O, mənfur düşmənin onlarca döyüşcüsünü məhv etdi. Dəfələrlə ölümle üz-üzə gəlib, son nəfəsinədək döyüdü. Şəhid olan igid yoldaşlarının qisasını aldılarını qururla deyirmiş. Sonuncu döyüşü noyabrın 8-dən 9-na keçən gecə oldu. Düşmən səngərdən atəş açaraq döyüşçülərimizin irəliləməsinə imkan vermirdi. Nəcəf ehitatlı düşmənin arxa cinahına keçdi. Düşmənin səngərinə atıldı. Bir neçə erməni döyüşçüsünü məhv etdi. Əlbəyaxa döyüşde bıçaq və gülə yarası aldı. Həmələ taborunun komandiri Nəcəf Şikarov canı bahasına öz əsgərlərinə yol açdı.

O, 35 yaşında Xocavənd döyüşləri zamanı qəhrəmancaşına şəhid oldu. Noyabrın 11-də, anasının doğum günündə İl Fəxri xiyabanda dəfn edildi. Torpaqlarımızın işğaldən azad olunması uğrunda döyüşlərdə göstərdiyi qəhrəmanlıq nümunəsinə görə Prezident İlham Əliyevin sərəncamlarına əsasən, kapitan Nəcəf Şikarov ölümündən sonra "Qarabağ" ordeni və "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olundu.

"Noyabr ayı mənim üçün eləmetar idi, - Xurşud xanım söyləyir. - Noyabrın 25-i toyumuz olmuşdu. Noyabrın 1-i Zəhranın, 11-i isə Nəcəfin anasının ad günüdür. İndi noyabr mənim üçün ən kədərləi ay oldu. Yaxınlaşdıqça nəfəsim daramı... Cünki Nəcəf bu ayda şəhid oldu. Dekabrın 2-i isə qızımız Zinyətin ad gündür. Həmin gün də Nəcəfin əşyaları geldi. Zəhranın çəkdiyi, xoşbəxt günlərimizin rəsmi Nəcəfin çantasından çıxdı... Ayrılıq əzablı olسا da, Nəcəf kimi qəhrəmanın həyat yoldaşı olmaq böyük qurrurdur. Günlər keçir, amma hələ də inanmırıam. Hər yerdə gözlərim onu axtarıram. Hərbi geyimli adamları görəndə elə bilirəm Nəcəf də onların arasındadır".

Qəhrəman kapitanın qızları ilə də həmsərbət olur. Yaşlıları az olsa da, atalarının necə bir igid olduğunu yaxşı bilir, onunla qurur duyurlar. İndi isə atalarının arzusunu yerinə yetirir, dərslerini yaxşı oxuyurlar. Zinyət həkim, Zəhra veterinar olmayı düşünür. Xurşud xanımın ən böyük arzusu isə qızlarını ataları kimi vətənpərvər görməkdir.

**Zöhrə FƏRƏCOVA,  
"Azərbaycan"**